

Sərbəst Auditor
Aydın Həsən oğlu Hüseynov



Independent Auditor
Aydin son of Hasan Huseynov

AZ1152, Bakı şəhəri, F.Yusifov küçəsi ev
75A, mənzil 59, Mob.tel:(+99450) 5010046

VOEN
1504653762

AZ1152, Baku city, Faig Yusifov street, home
75a, flat 59, Mob.tel:(+99450) 5010046

**“İmprotex Trucks and Buses” Məhdud Məsuliyyətli
Cəmiyyətinin rəhbərliyinə**

İcmal (konsolidə edilmiş) maliyyə hesabatına dair

MÜSTƏQİL AUDİTORUN HESABATI

Rəy

Mən, “İmprotex Trucks and Buses” MMC (VÖEN-1400726411) və onun törəmə müəssisələri olan “İmprotex Industries” MMC-nin (VÖEN-1401813511) və “İTX MOTORS” MMC-nin (VÖEN-1102978851) (birlikdə “Qrup” adlandırılacaq) 31 dekabr 2024-cü il tarixinə icmal (konsolidə edilmiş) maliyyə vəziyyətinin hesabatından, icmal (konsolidə edilmiş) məcmu gəlirlər hesabatından, icmal (konsolidə edilmiş) kapitalda dəyişikliklər hesabatından və göstərilən tarixdə başa çatan il üzrə pul vəsaitlərinin hərəkətinə dair icmal (konsolidə edilmiş) hesabatından, habelə uçot siyasətinin əhəmiyyətli prinsiplərinin qısa təsviri də daxil olmaqla, icmal (konsolidə edilmiş) maliyyə hesabatlarına edilən qeydlərdən ibarət icmal (konsolidə edilmiş) maliyyə hesabatlarının auditini aparmışam.

Hesab edirəm ki, qoşma icmal (konsolidə edilmiş) maliyyə hesabatları törəməsi olan müəssisənin 31 dekabr 2024-cü il tarixinə icmal (konsolidə edilmiş) maliyyə vəziyyətini, habelə icmal (konsolidə edilmiş) maliyyə nəticələrini və göstərilən tarixdə başa çatan il üzrə icmal (konsolidə edilmiş) pul vəsaitlərinin hərəkətini Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına uyğun olaraq bütün əhəmiyyətli aspektlərdə ədalətli əks etdirir.

Rəy üçün əsaslar

Mən auditini Beynəlxalq Audit Standartlarına (BAS) uyğun aparmışam. Bu standartlar üzrə mənim məsuliyyətlərim əlavə olaraq hesabatımın “Maliyyə hesabatlarının auditini üçün auditorun məsuliyyəti” bölməsində təsvir edilir. Mənim maliyyə hesabatlarının auditinə aid olan etik normalar ilə Mühasiblərin Beynəlxalq Etika Standartları Şurasının “Peşəkar Mühasiblərin Etika Məcəlləsinin” (IESBA məcəlləsi) tələblərinə uyğun olaraq Qrupdan asılı deyiləm və mən digər etik öhdəliklərimi IESBA məcəlləsinin tələblərinə uyğun yerinə yetirmişəm. Mən hesab edirəm ki, əldə etdiyim audit sübutları rəyimi əsaslandırmaq üçün yetərli və münasibdir.

Əsas audit məsələləri

Əsas audit məsələləri mənim peşəkar mühakimə görə cari dövrün icmal (konsolidə edilmiş) maliyyə hesabatlarının auditində ən əhəmiyyətli məsələlərdir. Bu məsələlər icmal (konsolidə edilmiş) maliyyə hesabatlarının auditini baxımından və bu icmal (konsolidə edilmiş) maliyyə hesabatlarına dair rəyimin formalaşdırılmasında bir tam kimi nəzərə alınmışdır və mən bu məsələlərə dair ayrı rəy vermirəm.

İcmal (konsolidə edilmiş) maliyyə hesabatlarına görə rəhbərliyin və iqtisadi subyektin idarə edilməsinə cavabdeh olan şəxslərin məsuliyyəti

Rəhbərlik icmal (konsolidə edilmiş) maliyyə hesabatlarının Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına (MHBS) uyğun olaraq hazırlanmasına və düzgün təqdim edilməsinə

və rəhbərliyin fikrinə, dələduzluq və ya səhvlər nəticəsində əhəmiyyətli təhrif olmadığı maliyyə hesabatlarının hazırlanmasına imkan verən zəruri daxili nəzarət sisteminin təşkilinə görə məsuliyyət daşıyır.

İcmal (konsolidə edilmiş) maliyyə hesabatlarının hazırladıqda, rəhbərlik cəmiyyəti onun təbəçiliyində olan müəssisələri ləğv etmək və ya işini dayandırmaq niyyətində olmadığı yaxud bunu etməkdən başqa münasib alternativ olmadığı halda, rəhbərlik cəmiyyəti onun təbəçiliyində olan müəssisələri fasiləsiz fəaliyyət göstərmək qabiliyyətinin qiymətləndirilməsinə, müvafiq hallarda fasiləsiz fəaliyyətə aid olan məsələlər haqqında məlumatların açıqlanmasına və mühasibat uçotunun fasiləsiz fəaliyyət prinsipinin istifadə edilməsinə görə məsuliyyət daşıyır.

İqtisadi subyektin idarə edilməsinə cavabdeh olan səlahiyyətli şəxslər cəmiyyəti onun törəməsi olan müəssisənin maliyyə hesabatlarının verilmə prosesinə nəzarətə görə məsuliyyət daşıyır. İqtisadi subyektin idarə edilməsinə cavabdeh olan səlahiyyətli şəxslər cəmiyyətin maliyyə hesabatlarının verilmə prosesinə nəzarətə görə məsuliyyət daşıyır.

İcmal (konsolidə edilmiş) maliyyə hesabatlarının auditinə görə auditorun məsuliyyəti
Mənim məqsədim icmal (konsolidə edilmiş) maliyyə hesabatlarında bir tam kimi, dələduzluq və ya səhvlər nəticəsində, əhəmiyyətli təhriflərin olub-olmadığına dair kafi əminlik əldə etmək və rəyimə daxil olan auditor hesabatını tərtib etməkdir. Kafi əminlik əminliyin yüksək səviyyəsidir, lakin o zəmanət vermir ki, əhəmiyyətli təhrif mövcud olduqda, BAS-lara uyğun olaraq aparılmış audit onu həmişə aşkarlayır. Təhriflər dələduzluq və ya səhvlər nəticəsində yarana bilər və ayrılıqda yaxud məcmu olaraq, istifadəçilərin belə icmal (konsolidə edilmiş) maliyyə hesabatları əsasında qəbul etdikləri iqtisadi qərarlarına təsir etmə ehtimalı olduğu halda, əhəmiyyətli hesab edilir.

BAS-ların tələblərinə uyğun olaraq aparılan auditin bir hissəsi kimi mən audit aparılan zaman peşəkar mühakimə tətbiq edirəm və peşəkar inamsızlıq nümayiş etdirirəm. Mən həmçinin:

- Maliyyə hesabatlarında dələduzluq və ya səhvlər nəticəsində əhəmiyyətli təhriflər risklərini müəyyən edib qiymətləndirir, bu risklərə cavab verən audit prosedurlarını layihələndirib həyata keçirirəm və rəyimi əsaslandırmaq üçün yetərli və münasib audit sübutlarını əldə edirəm. Dələduzluq nəticəsində əhəmiyyətli təhrifi aşkarlamamaq riski səhvlər nəticəsindəkindən daha yüksəkdir, çünki dələduzluq sözləşmə, saxtakarlıq, qərəzli hərəkətsizlik, həqiqətə uyğun olmayan məlumatlardan və ya daxili nəzarətin kobudcasına pozulmasından ibarət ola bilər.
- Cəmiyyətin daxili nəzarətin səmərəliliyinə dair rəy bildirmək məqsədi üçün olmamaq şərtilə, bu şəraitlərdə uyğun olan audit prosedurlarını layihələndirmək üçün auditə aid daxili nəzarəti başa düşürəm.
- İstifadə edilmiş uçot siyasətinin uyğunluğunu və rəhbərlik tərəfindən həyata keçirilən uçot qiymətləndirmələrinin və əlaqəli məlumatların açıqlanmasının məntiqiliyini qiymətləndirirəm.
- Mühasibat uçotunun fasiləsizlik prinsipinin rəhbərlik tərəfindən istifadə edilməsinin uyğunluğuna və əldə edilən audit sübutlarının əsasında cəmiyyətin fəaliyyətini fasiləsiz davam etmək imkanını ciddi şübhə altına qoya bilən hadisələrlə və ya şəraitlərlə bağlı əhəmiyyətli qeyri-müəyyənliyin mövcud olub-olmadığında dair nəticə çıxarıram. Əhəmiyyətli qeyri-müəyyənliyin mövcud olduğu haqqında nəticə çıxardığım halda, auditor hesabatımda maliyyə hesabatlarındakı əlaqəli məlumatların açıqlanmasına diqqət yetirməliyəm və ya belə məlumatların açıqlanması kifayət olmadığı halda, rəyimə dəyişiklik etməliyəm. Nəticələrim auditor hesabatımın tarixinədək əldə edilən audit sübutlarına əsaslanmalıdır.

Lakin sonrakı hadisələr və ya şəraitlər Cəmiyyətin fasiləsiz fəaliyyətinin dayandırılmasına səbəb ola bilər.

- Məlumatların açıqlanması da daxil olmaqla, maliyyə hesabatlarının ümumi təqdimatını, strukturunu və məzmununu, habelə əsas əməliyyatların və hadisələrin maliyyə hesabatlarında ədalətli təqdim edilib-edilmədiyini qiymətləndirirəm.

Mən cəmiyyətin idarə edilməsinə cavabdeh olan səlahiyyətli şəxslərə digər məsələlərlə yanaşı auditin planlaşdırılmış həcmi və müddətləri, habelə əhəmiyyətli audit sübutları, o cümlədən audit apardığım zaman daxili nəzarətdə aşkar etdiyim əhəmiyyətli çatışmazlıqlar haqqında məlumat veririrəm.

Mən həmçinin cəmiyyətin idarə edilməsinə cavabdeh olan səlahiyyətli şəxslərə bəyanat verirəm ki, müstəqilliyə və müstəqilliyimə təsir etməsi əsaslandırılmış şəkildə güman edilən bütün əlaqələr və digər məsələlərə, habelə müvafiq olduğunda əlaqəli qorunma tədbirləri haqqında məlumat verməyimə dair müvafiq etik normalarına riayət etmişəm.

Cəmiyyətin idarə edilməsinə cavabdeh olan səlahiyyətli şəxslərin nəzərinə çatdırılmış məsələlərdən mən cari dövr üzrə maliyyə hesabatlarının ən əhəmiyyətli və bu səbəbdən əsas audit məsələləri olanları müəyyən edirəm. Bu məsələnin ictimaiyyətə açıqlanmasına qanun və ya qaydalarla yol verilmədiyi halda və ya, çox nadir hallarda, məsələ haqqında hesabatda məlumat vermənin mənfi təsirlərinin onun ictimaiyyət üçün faydalarından çox olacağı əsaslandırılmış şəkildə güman edildiyinə görə mən bu məsələ haqqında hesabatımda məlumatın verilməməsini qərara almadığım halda, mən bu məsələləri auditor hesabatında təsvir edirəm.

Hesabat 31 oktyabr 2025-ci il tarixdə eyni qüvvəyə malik iki nüsxədə tərtib edilmişdir. Bunlardan biri "İmprotex Trucks and Buses" MMC-nin rəhbərliyinə təqdim edilir, ikincisi isə sərbəst audiorda saxlanılır.

Sərbəst auditor Aydın Həsən oğlu Hüseynov

(Azərbaycan Respublikasının Auditorlar Palatası tərəfindən verilmiş 15.07.2024-cü il tarixli, SA/437 qeydiyyat nömrəli icazə)

Bakı şəhəri, Azərbaycan Respublikası

31 oktyabr 2025-ci il.



İcmal (konsolidə edilmiş) maliyyə hesabatlarına şərhlər və qeydlər.

1.Giriş

Hazırkı icmal (konsolidə edilmiş) maliyyə hesabatları 31 dekabr 2024-cü il tarixlərinə Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına (MHBS) uyğun olaraq "İmprotex Trucks and Buses" MMC-nin (VÖEN-1400726411) və onun törəmə müəssisələri olan "İmprotex Industries" MMC-nin (VÖEN-1401813511) və "İTX MOTORS" MMC-nin (VÖEN-1102978851) üçün tərtib edilmişdir. Cəmiyyət Azərbaycan Respublikasında təsis edilmişdir və bu ölkədə fəaliyyət göstərir. Cəmiyyət Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış müstəqil Məhdud Məsuliyyətli Cəmiyyətdir.

1.1.Müəssisə və onun törəmə müəssisəsi olan müəssisə haqqında ümumi məlumat.

1.1. Cəmiyyət haqqında ümumi məlumat.

"İmprotex Trucks and Buses" MMC 02.12.2005-ci il tarixində 0105-P181-44548 dövlət qeydiyyat nömrəsi ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınmış və nizamnaməsi təsdiq olunmuşdur. Yenidən "İmprotex Trucks and Buses" MMC Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinin Kommersiya Hüquqi Şəxslərinin Dövlət Qeydiyyatı İdarəsindən 20.12.2005-cü il tarixdə Kommersiya Hüquqi Şəxslərinin Dövlət Qeydiyyatı Haqqında 1400726411 nömrə ilə (VÖEN) Şəhadətnamə alınmış və Nizamnaməsi təsdiq etdirmişdir.

Cəmiyyət 13-05-2007-ci il tarixdə Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Vergilər Departamenti tərəfindən qeydiyyata alınaraq Azərbaycan Respublikasının Əlavə Dəyər Vergisi ödəyicilərinin Dövlət Reyestrinə daxil edilmiş və Əlavə Dəyər Vergisi ödəyicisinin 1400001890 sayılı Qeydiyyat Bildirişini almışdır. Qeydiyyat 05.04.2007-ci il tarixindən qüvvəyə minmişdir.

Cəmiyyətə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsindən 01.04.2025-ci il tarixdə Dövlət Reyestrindən Çıxarış almışdır. Cəmiyyətin 31.12.2024-cü il tarixinə nizamnamə kapitalının miqdarı (ödənilmiş) 220.00 (iki yüz iyirmi) manat, 220 paydan ibarət olmuşdur. Təsisçilər və Nizamnamə kapitalında mayalarının miqdar bölgüsü aşağıdakı kimi olmuşdur:

Günül Füzuli qızı Ələkbərova -20 pay 20,00 (iyirmi) manat və Füzuli Həsən oğlu Ələkbərov 200 pay 200.00 (iki yüz) manat.

"İmprotex Trucks and Buses" MMC öz Nizamnaməsinə uyğun olaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə qadağan olunmayan bütün fəaliyyət növləri ilə, o cümlədən xüsusi icazə alınmasını tələb edən müəyyən fəaliyyət növləri ilə yalnız müvafiq icazəni (lisenziyanı) aldıqdan sonra məşğul ola bilər.

Hesabat dövrü ərzində Cəmiyyətin əsas avtomobillərin və minik avtomobil vasitələrinin parakəndə satışı (əsas fəaliyyət) fəaliyyəti ilə məşğul olmuşdur. Müəssisənin 31 dekabr 2023-cü il və 31 dekabr 2024-cü il tarixə işçilərinin sayı müvafiq olaraq 99 və 101 nəfər olmuşdur.

Menejment və nəzarət Cəmiyyətin direktoru Mühəmməd Fərid Azər oğlu Abdullayev tərəfindən aparılır.

"İmprotex Trucks and Buses" MMC-nin törəmə müəssisəsi olan "İmprotex Industries" MMC Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinin Kommersiya Hüquqi Şəxslərinin Dövlət Qeydiyyatı İdarəsindən 01.07.2010-cu il tarixdə Kommersiya Hüquqi Şəxslərinin Dövlət Qeydiyyatı Haqqında 1401813511 nömrə ilə (VÖEN) Şəhadətnamə alınmış və Nizamnaməsi təsdiq etdirmişdir.

Cəmiyyətə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsindən 09.10.2025-ci il tarixdə Dövlət Reyestrindən Çıxarış almışdır. Cəmiyyətin 31.12.2024-cü il tarixinə nizamnamə kapitalının miqdarı 100.00 (bir yüz) manat olmuşdur. Təsisçilər və Nizamnamə kapitalında mayalarının miqdar bölgüsü aşağıdakı kimi olmuşdur: "İmprotex Trucks and Buses" MMC-nin -10 (on) pay, 100.00 manat..

"İmprotex Industries" MMC-nin öz Nizamnaməsinə uyğun olaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə qadağan olunmayan bütün fəaliyyət növləri ilə, o cümlədən xüsusi icazə alınmasını tələb edən müəyyən fəaliyyət növləri ilə yalnız müvafiq icazəni (lisenziyanı) aldıqdan sonra məşğul ola bilər. Hesabat dövrü

ərzində Cəmiyyətin əsas fəaliyyəti metaldan tikinti konstruksiya və onların hissələrinin istehsalı fəaliyyəti ilə məşğul olmuşdur.

Menecment və nəzarət Cəmiyyətin direktoru Ruslan Nizami oğlu Ələkbərov tərəfindən aparılır.

“İmprotex Trucks and Buses” MMC-nin törəmə müəssisəsi olan “İTX MOTORS” MMC Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərinin Dövlət Qeydiyyatı İdarəsindən 09.07.2024-cü il tarixdə Kommersiya Hüquqi Şəxslərinin Dövlət Qeydiyyatı Haqqında 1102978851 nömrə ilə (VÖEN) Şəhadətnamə alınmış və Nizamnaməsi təsdiq etdirmişdir.

Cəmiyyətə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsindən 09.10.2025-ci il tarixdə Dövlət Reyestrindən Çıxarış almışdır. Cəmiyyətin 31.12.2024-cü il tarixinə nizamnamə kapitalının miqdarı 100.00 (bir yüz) manat olmuşdur. Təsisçilər və Nizamnamə kapitalında mayalarının miqdar bölgüsü aşağıdakı kimi olmuşdur: “İmprotex Trucks and Buses” MMC-nin -10 (on) pay, 100.00 manat..

“İTX MOTORS” MMC-nin öz Nizamnaməsinə uyğun olaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə qadağan olunmayan bütün fəaliyyət növləri ilə, o cümlədən xüsusi icazə alınmasını tələb edən müəyyən fəaliyyət növləri ilə yalnız müvafiq icazəni (lisenziyanı) aldıqdan sonra məşğul ola bilər.

Menecment və nəzarət Cəmiyyətin direktoru Ruslan Nizami oğlu Ələkbərov tərəfindən aparılır.

1.2.Müəssisənin hüquqi ünvanı

“İmprotex Trucks and Buses” MMC-nin hüquqi ünvanı: Azərbaycan Respublikası, AZ1111, Bakı şəhəri, Nəsimi rayonu, 20 yanvar, ev 33-dür. “İmprotex Trucks and Buses” MMC-nin törəmə müəssisəsi olan “İmprotex Industries” MMC-nin hüquqi ünvanı: Azərbaycan Respublikası, AZ1095, Bakı şəhəri, Nəsimi rayonu, Həzi Aslanov, ev 115, mənzil 21-dir. “İmprotex Trucks and Buses” MMC-nin digər törəmə müəssisəsi olan “İTX MOTORS” MMC-nin hüquqi ünvanı: AZ1063, Bakı şəhəri, Qaradağ rayonu, Salyan şossesi, ev 15-ci km, 20-dir.

1.3.Əməliyyat valyutası

Hazırkı maliyyə hesabatlarındakı məbləğlər Azərbaycan manatı (AZN) ilə ifadə olunmuşdur.

2.Müəssisənin əməliyyat mühiti

Azərbaycan Respublikası inkişaf etməkdə olan bazar iqtisadiyyatına xas olan xüsusiyyətlərə malikdir. Son illər ölkədə güclü iqtisadi artım müşahidə olunmuşdur. Lakin hal-hazırda dünya iqtisadiyyatında mövcud olan global maliyyə böhranı Azərbaycana da öz təsirini göstərməkdədir. Kommersiya sektoruna təsir göstərə biləcək bütün tendensiyaları, eləcə də onların Müəssisənin maliyyə vəziyyətinə təsirini (əgər varsa) qabaqcadan proqnozlaşdırmaq mümkün deyil.

Azərbaycan Respublikasının vergi, sosial sığorta, valyuta və gömrük qanunvericiliyi müxtəlif şərtlərə və tez-tez baş verə bilən dəyişikliklərə məruz qalır. Azərbaycan Respublikasında iqtisadi inkişafın gələcək perspektivləri hökumətin həyata keçirdiyi iqtisadi, maliyyə və pul islahatlarının səmərəliliyindən, eləcə də vergi, sosial sığorta, hüquq, normativ və siyasi sistemin inkişafından xeyli dərəcədə asılıdır.

3.Uçot siyasətinin təqdimatı

Uçot siyasətinin bu maliyyə hesabatlarının tərtib edilməsində istifadə edilən əsas müddəaları aşağıdakı bəndlərdə göstərilmişdir. Əgər başqa açıqlamalarda istinad qeydləri edilməmişdirsə, göstərilən uçot siyasəti müddəaları təqdim edilən bütün hesabat dövrlərində ardıcıl tətbiq edilmişdir.

3.1.Maliyyə hesabatlarının tərtib olunmasının ümumi əsasları

“İmprotex Trucks and Buses” MMC-nin törəmə müəssisəsi olan “İmprotex Industries” MMC və “İTX MOTORS” MMC mühasibat uçotunu Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun qaydada aparır. Bu maliyyə hesabatları Azərbaycan Respublikasının mühasibat uçotu haqqında qanunvericilik aktları əsasında hazırlanmış və MHBS-na uyğunlaşdırılmışdır. Bu düzəlişlərə əsas əməliyyatların iqtisadi mahiyyətini əks etdirən yenidən təsnifləşdirmələr, o cümlədən bəzi aktiv və öhdəliklərin yenidən

təsnifləşdirilməsi daxildir. Bu maliyyə hesabatlarında, aktivlər və öhdəliklər faktiki xərclər üzrə qiymətləndirilmişdir.

Maliyyə hesabatlarının MHBS-na uyğun tərtib edilməsi nəzərdə tutur ki, rəhbərlik əsas qiymət göstəricilərini müəyyənləşdirir. Rəhbərlikdən həmçinin tələb edilir ki, müəssisəsinin uçot siyasətinin həyata keçirilməsi sahəsində peşəkar mülahizələri açıqlasın.

3.2. Valyutaların yenidən hesablanması

(a) Funksional valyuta və hesabat valyutası

Funksional valyuta maliyyə hesabatlarında maddələrin ölçülməsi üçün istifadə olunur. Bu Şirkətin yerli valyutası olan Azərbaycan manatıdır (AZN).

(b) Əməliyyatlar və qalıqlar

Xarici valyuta ilə aparılan əməliyyatlar onların aparılma tarixinə valyuta məzənnəsinə uyğun olaraq funksional valyutada əks etdirilir. Məzənnə fərqləri funksional valyutalardan fərqli valyutalarda aparılan əməliyyatlar və sövdələşmələr üzrə yaranır və hər bir valyutanın müəyyən sayda vahidlərinin müxtəlif məzənnə kursunda digər valyutaya çevrilməsi nəticəsində yaranan fərq kimi müəyyən edilir. Xarici valyutada aparılan əməliyyatlar üzrə yaranan mənfəət və zərərlər, həmçinin xarici valyutada ifadə edilən monetar aktivlərin və öhdəliklərin hesabat dövrünün sonuna məzənnə kursu üzrə yenidən hesablanmasından yaranan mənfəət və zərərlər, mənfəət və zərərlər haqqında hesabatda əks etdirilir. Bu cür əməliyyatlardan yaranan məzənnə fərqləri müvəqqəti olaraq pul vəsaitlərinin və netto-investisiyaların hedcinqləşdirilməsi (aktivlər və öhdəliklərin dəyərinin dəyişməsindən yaranan itkilərdən sığortalanmaq üçün həyata keçirilən əməliyyatlar) kapital hesabına aid edilmişdirsə, məzənnə fərqləri mənfəət və zərərlər haqqında hesabatda əks etdirilmir. Monetar maddələr mövcud valyuta vahidləri və valyuta vahidlərinin sabit və ya müəyyən olunan sayında əldə edilən və ya ödənilən aktivlər və öhdəliklərdir. Monetar maddələrin əsas xüsusiyyəti sabit və ya müəyyən olunan sayda valyuta vahidlərinin əldə edilməsi hüququdur. Monetar maddələr nəğd, əldə edilən vəsaitləri, ssudaları, ödənilməli olan məbləğləri, uzunmüddətli borcları, təminatları, işçi müavinətləri öhdəliklərini və təxirə salınmış vergi aktivləri və öhdəliklərini daxil edir.

Qeyri-monetar maddələrə səhmlər, ehtiyatlar, əvvəlcədən ödənilmiş gələcək dövrün xərcləri, əmlak, torpaq, tikili və avadanlıqlar və qeyri-maddi aktivlər daxil edilir. Xarici valyuta məzənnələri-Cəmiyyət maliyyə hesabatlarının tərtib olunması üçün aşağıdakı valyuta məzənnələrindən istifadə etmişdir.

Valyutanın adı	31 dekabr 2024-cü il tarixinə	31 dekabr 2023-cü il tarixinə
1 ABŞ dolları	1,7000 AZN	1,7000 AZN
1 AVRO	1,7724 AZN	1,8766 AZN
Rusiya rublu	0.016318 AZN	0.0188 AZN

3.3. Binalar və avadanlıqlar (Əsas vəsaitlər)

Əsas vəsaitlər elə maddi aktivlərdir ki:

(a) Mal və xidmətlərin istehsalı və təchizatında istismar edilir, gələcəkdə icarəyə verilmək və ya inzibati məqsədlər üçün istifadə edilir;

(b) Bir dövrdən artıq dövr ərzində istifadə edilməsi gözlənilir.

Torpaq və binalara əsasən inzibati bina və ofis sahələri daxildir. Hesabat dövrünün sonuna torpaq və binalar bazar qiymətlərinə müvafiq surətdə ədalətli dəyər üzrə yenidən qiymətləndirilməmişdir.

Ədalətli dəyər-yaxşı məlumatlandırılmış, razılığa gəlmiş və bir-birindən asılı olmayan tərəflər arasında ticari sövdələşmələrdə aktivin mübadilə edildiyi dəyərdir. Binalar üzrə ədalətli dəyər müstəqil kənar qiymətləndirici tərəfindən vaxtaşırı keçirilən (adətən üç ildən bir dəfədən az olmayaraq) qiymətləndirmə ilə müəyyənləşdirilir (amortizasiya ayırmaları çıxılmaqla). Yenidənqiymətləndirmə tarixinə yığılmış istənilən amortizasiya məbləği aktivin balans dəyərindən silinir və xalis dəyər yenidənqiymətləndirmə dəyərinə hesablanır. Qalan bütün əsas vəsaitlər ilkin dəyərlə amortizasiya ayırmaları çıxılmaqla əks etdirilir.

İlkin dəyər bu aktivlərin əldə edilməsi ilə birbaşa əlaqədar olan xərcləri nəzərdə tutur. İlkin dəyərə həmçinin valyuta ilə alınmış əsas vəsaitlərin hedcinqi üzrə kapitalla keçirilən pul vəsaitlərinin axını üzrə mənfəət və zərərlər də daxil edilir.

Sonrakı xərclər aktivin balans dəyərində yalnız o vaxt əlavə edilir və ya ayrıca aktiv kimi qəbul edilir ki, bu aktivlərlə əlaqədar olan gələcək iqtisadi səmərələr Şirkətə keçsin və düzgün qiymətləndirilə bilsin. Qalan bütün cari təmir və istismar xərcləri o dövrün mənfəət və zərərlər haqqında hesabatında əks etdirilir ki, həmin dövrdə bu xərclər çəkilməmişdir.

Torpaq və binaların yenidənqiymətləndirilməsi üzrə balans dəyərinin artması kapitalın tərkibində sair ehtiyatlar (rezervlər) hesabına aid edilir. Balans dəyərinin həmin aktiv üzrə əvvəlki yenidənqiymətləndirmə artımı həddləri daxilində azalması birbaşa kapitalın tərkibində ədalətli dəyər üzrə ehtiyatlar (rezervlər) hesabına aid edilir; balans dəyərinin qalan bütün azalmaları mənfəət və zərərlər haqqında hesabatda əks etdirilir.

Hər il aktivin yenidənqiymətləndirilmiş balans dəyəri əsasında hesablanmış amortizasiya ayırmaları (amortizasiya ayırmaları mənfəət və zərərlər haqqında hesabatda əks etdirilir) və aktivin ilkin balans dəyəri əsasında hesablanmış amortizasiya ayırmaları arasındakı fərq, ədalətli dəyər üzrə ehtiyat (rezerv) hesabından “Bölüşdürülməmiş mənfəət” hesabına keçirilir.

3.4. Amortizasiya

Torpaq üzrə amortizasiya ayırmaları hesablanmır.

Digər əsas vəsaitlər üzrə amortizasiya azalan qalıq dəyəri metoduna, yəni əsas vəsaitlərin faydalı istismar müddəti ərzində aşağıdakı illik amortizasiya dərəcələrini tətbiq etməklə, aktivlərin qalıq dəyərində və ya yenidənqiymətləndirilmiş dəyərində vurmaqla həyata keçirilir. Faydalı istismar müddəti və ya illik amortizasiya dərəcələri aşağıdakı qaydada müəyyən edilir:

- binalar, tikintilər və qurğular - 7 %-dək;
- maşınlar və avadanlıq – 20%-dək;
- yüksək texnologiyalar məhsulu olan hesablama texnikası üzrə – 25 %-dək k;
- nəqliyyat vasitələri - 25 %-dək;
- geoloji-kəş-at iş-nə və təbii ehtiyatların hasilatına hazırlıq işlərinə çəkilən xərclər-25%-dək
- qeyri-maddi aktivlər - istifadə müddəti məlum olmayanlar üçün 10 %-dək, istifadə müddəti məlum olanlar üçün isə illər üzrə istifadə müddətinə mütənasib məbləğlərlə;
- digər əsas vəsaitlər - 20 %-dək;

Aktivlərin ləğv edilmə dəyərində və onların faydalı istismar müddətinə vaxtaşırı yenidən baxılır və zərurət olduqda, hər bir hesabat dövrünə təshih edilir.

Əsas vəsaitlərin xaric olmasından mənfəət və zərərlər bu əsas vəsaitlərin satışı ilə onların balans dəyərinin müqayisə edilməsi yolu ilə müəyyən edilir. Xaric olmalardan mənfəət və zərərlər mənfəət və zərərlər haqqında hesabatda əks etdirilir.

3.5. Qeyri-maddi aktivlər

Qeyri-maddi aktivlər ilkin dəyərlə, yığılmış amortizasiya və hər hansı qiymətdəndüşmə üzrə zərər çıxılmaqla uçota alınır. Faydalı istifadə müddəti qeyri-müəyyən olan qeyri maddi aktivlər istisna olmaqla bütün digər qeyri-maddi aktivlərin amortizasiyası faydalı istifadə müddətləri üzrə düz xətt metodundan istifadə etməklə Mənfəət və Zərər haqqında Hesabatda əks olunur. Kapitallaşdırılmış qeyri-maddi aktivlər üzrə sonrakı məsrəflər yalnız aid olduğu xüsusi aktivdə əks olunan gələcək iqtisadi səmərəni artırarsa kapitallaşdırılır. Cəmiyyətin bütün qeyri-maddi aktivləri müəyyən faydalı xidmət müddətinə malik olmaqla əsasən İso standartları (EN 15088, ASTM B 209) və ölçmə vasitələrinin və sınaq avadanlıqlarının kalibrlənməsindən ibarətdir. Lisenziyalar hər hansı bir fəaliyyət növünə dövlət orqanları tərəfindən verilən xüsusi icazələr təşkil edir və verildiyi faydalı xidmət müddəti ərzində bərabər çıxılmalar metoduna əsasən amortizasiya olunur.

3.6. Aktivlərin qiymətdən düşməsi

Faydalı istismar müddəti müəyyən edilə bilinməyən aktivlər amortizasiya olunmur və hər il qiymətdən düşmə məqsədləri üçün testləşdirmə aparılır. Amortizasiya olunan aktivlər, əgər hər hansı bir hadisə və ya şəraitin dəyişməsi balans dəyərinin bu aktivlərin əvəzinin ödənilmə dəyərinin olmamasını göstərsə, hər dəfə qiymətdən düşmə məqsədləri üçün qiymətləndirilir. Qiymətdən düşmə zərəri aktivin balans dəyərinin onun

əvəzinin ödənilmə dəyərindən artıq olan məbləğində tanınır. Əvəzinin ödənilməsi dəyəri aşağıdakı iki meyarlardan daha böyük olan məbləğlərdən biridir:

- (a) Aktivlərin satışı üzrə xərclər çıxılmaqla ədalətli dəyər;
- (b) İstifadə edilmə dəyəri.

Aktivlərin qiymətdən düşməsi məqsədləri üçün aktivlər pul axınlarını eyniləşdirən qruplaşdırma qaydasında ən kiçik qruplara bölünürlər.

3.7.İnvestisiyalar

Müəssisə özünün investisiyalarını aşağıdakı şəkildə təsnifləşdirir:

- Ədalətli dəyərin dəyişməsi mənfəət və zərərlər hesabında əks etdirilən maliyyə aktivləri;
- Borc vəsaitləri və debitor borcları,
- İnvestisiyalar;
- Satış üçün nəzərdə tutulmuş maliyyə aktivləri.

Təsnifləşdirmə investisiyaların hansı məqsədlə alınmasından asılıdır. Rəhbərlik investisiyaların təsnifləşdirilməsini onların ilkin tanınması zamanı müəyyən edir və hər bir hesabat tarixinə onları yenidən nəzərdən keçirir.

(a) Ədalətli dəyərin dəyişməsi mənfəət və zərərlər hesabında əks etdirilən maliyyə aktivləri-Bu kateqoriya iki alt kateqoriyaya bölünür: ticarət üçün nəzərdə tutulmuş maliyyə aktivləri və ilkin tanınmış ədalətli dəyərin dəyişməsi mənfəət və zərərlər hesabında əks etdirilən maliyyə aktivləri. Maliyyə aktivləri bu kateqoriyaya o zaman aid edilir ki, onlar yaxın gələcəkdə satış üçün nəzərdə tutulmuşdur və onlar rəhbərlik tərəfindən belə ifadə edilmişdir. Törəmə maliyyə alətləri də həmçinin satış üçün nəzərdə tutulmuş hesab edilirlər ki, onlar hedcinqləşdirmə alətləri deyildirlər. Əgər bu aktivlər satış üçün nəzərdə tutulmuşlarsa və ya onların satılması balans hesabatı tarixindən bir ildən artıq olmayan müddətdə nəzərdə tutulmuşdursa, bu kateqoriyanın aktivləri qısamüddətli aktivlər kimi təsnifləşdirilirlər.

(b) Borc vəsaitləri və debitor borcları-Borc vəsaitləri və debitor borcları təsbit edilmiş və ya müəyyən edilə bilən ödəmə müddəti olan və aktiv bazarda qiyməti təyin edilməyən (kotirovka olunmayan) qeyri-törəmə maliyyə aktivləridir. Onlar o vaxt yaranırlar ki, Müəssisə debitor borclarının satılması niyyəti olmadan pul vəsaitlərini, malları və xidmətləri birbaşa debitora təqdim edir. Belə borc vəsaitləri və debitor borcları dövriyyə aktivləri kimi təsnifləşdirilirlər və qısamüddətli aktivlərə aid edilirlər (əgər ödəmə müddəti mühasibat balansının tərtib edilmə tarixindən bir ilədək müddətdən artıq deyildirsə). Borc vəsaitləri və debitor borcları mühasibat balansında “Debitor borcları” maddəsinin tərkibində əks etdirilmişlər.

(c) Ödəmə müddətinə qədər saxlanılmış (dayandırılmış) investisiyalar-Ödəmə müddətinə qədər saxlanılmış (dayandırılmış) investisiyalar təsbit edilmiş ödəmə müddəti olan elə qeyri-törəmə maliyyə aktivləridir ki, onlarla münasibətdə ödəniş müddətinin çatmasına qədər Şirkətin onları saxlamağa qəti niyyəti və imkanı vardır. Hesabat dövründə Şirkətin bu kateqoriya üzrə heç bir investisiyası olmamışdır.

(d) Satış üçün nəzərdə tutulmuş maliyyə aktivləri-Satış üçün nəzərdə tutulmuş maliyyə aktivləri bu kateqoriyada nəzərdə tutulmamış və ya digər kateqoriyalarda təsnifləşdirilməmiş qeyri-törəmə maliyyə alətləridir. Əgər rəhbərliyin bu aktivləri mühasibat balansının tərtib edilmə tarixindən bir ilədək müddətə satmaq niyyəti yoxdursa, onlar qeyri-dövriyyə aktivlərinə aid edilirlər və uzunmüddətli aktivlərin tərkibində əks etdirilirlər.

3.8.Ehtiyatlar

Ehtiyatlar faktiki maya dəyəri ilə əks etdirilir. Ehtiyatların maya dəyəri birinci satınalmaların qiyməti üzrə (FIFO metodu) hesablanır. Maya dəyərinə material xərcləri, istehsal işçilərinin əmək haqqı xərcləri, sair birbaşa xərclər, həmçinin inzibati xərclərin müvafiq hissəsi daxil edilir. Ehtiyatların dəyərinə, bu xammal və material ehtiyatlarının əldə edilməsi ilə bağlı olan və müvafiq pul axınının hedcinqləşdirilməsi alətləri üzrə mənfəət və zərərlər hesabından keçirilmiş zərərlər daxil edilir.

3.9.Alicılar və sifarişçilərin debitor borcları

Alicılar və sifarişçilərlə hesablaşmalar ilkin olaraq ədalətli dəyər üzrə əks etdirilir. Sonradan isə qiymətdən düşmə ehtiyatlarının (rezervlərinin) yaradılması metodu ilə amortizasiya olunmuş dəyər ilə uçota

alınır. Alıcılar və sifarişçilərin debitor borcları üzrə qiymətdən düşmə ehtiyatları (rezervləri) o halda yaradılır ki, elə obyektiv sübutlar mövcuddur ki, Müəssisə tərəfindən ilkin maliyyələşmə nəticəsində yaranmış bütün debitor borclarının yığılması mümkün deyildir və ya bütün debitor borclarının ödənilməsi mümkünsüzdür. Ehtiyatların (rezervlərin) məbləği aktivin balans dəyəri ilə pul vəsaitləri axınının effektiv faiz dərəcəsi nəzərə alınan fərz edilən diskontlaşdırılmış dəyər arasındakı fərkdir. Ehtiyatların (rezervlərin) yaradılması və ya dəyişməsi mənfəət və zərərlər haqqında hesabatda əks etdirilir.

3.10. Pul vəsaitləri və onların ekvivalentləri

Pul vəsaitləri və onların ekvivalentləri asanlıqla müəyyən nağd pul məbləğinə çevrilə bilən və dəyəri cüzi dəyişikliklərə məruz qalan maddələrdir. Pul vəsaitləri və onların ekvivalentləri maddəsində kassada olan nağd pul vəsaitləri, yolda olan pul köçürmələri, bank hesablaşma hesabları, digər tələbli bank hesabları, pul vəsaitlərinin ekvivalentləri, bank overdraftları və ödənilmə müddəti üç aydan artıq olmayan digər yüksək likvidli investisiyalar əks etdirilir. Mühəsibat balansında bank overdraftları qısamüddətli öhdəliklərin tərkibində qısamüddətli faiz xərcləri yaradan öhdəliklər maddəsi üzrə əks etdirilir.

3.11. Təsisçi kapital

Təsisçi payı kapital kimi təsnifləşdirilir.

3.12. Kreditlər və borclar

Kreditlər və borclar ilkin olaraq sövdələşmənin aparılmasına çəkilən xərclər çıxılmaqla, ədalətli dəyər üzrə tanınır.

Konvertasiya olunan istiqrazların öhdəliklərə aid olan hissəsinin ədalətli dəyəri konvertasiya olunmayan istiqazlara ekvivalent bazar faiz dərəcəsi tətbiq edilməklə müəyyən olunur. Bu məbləğ konvertasiyada ləğv olunma müddətinə və istiqrazların ödənmə müddətinin çatması müddətinə qədər amortizasiya olunan öhdəliyin dəyəri kimi əks etdirilir. Alınmış qalan vəsaitlər konvertasiyaya opsiya kimi mənfəət vergisi effekti çıxılmaqla kapitala əlavə edilir.

Kreditlər və borclar, Müəssisə tərəfindən bu öhdəliklərin ödənilmə müddətinin mühəsibat balansının tərtib edilmə müddətinədək ən azı bir ildən artıq olan müddətə ödəniləcəyi barədə şərtsiz hüququ olması halları istisna olmaqla, qısamüddətli öhdəliklər kimi təsnifləşdirilir.

3.13. Mənfəət vergisi

Mənfəət vergisi hazırkı maliyyə hesabatlarında balans tarixinə Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə uyğun olaraq hesablanmışdır. Mənfəət vergisi xərci cari və təxirə salınmış mənfəət vergisindən ibarət olub, mənfəət və zərər hesabatında qeydə alınır. Lakin, həmin və ya başqa dövrdə bilavasitə kapital hesablarında qeydə alınan əməliyyatlara aid olan vergilər bilavasitə kapital hesablarında qeydə alınır.

Cari mənfəət vergisi, cari və ya əvvəlki dövrlər üzrə vergiyə cəlb edilən və ya zərər ilə əlaqədar vergi orqanlarına ödəniləcək və ya onlardan geri alınacaq (əvəzləşdiriləcək) məbləği təşkil edir. Vergiyə cəlb edilən mənfəət və ya zərər, maliyyə hesabatlarının müvafiq vergi bəyannamələrinin təqdim edilməsindən əvvəl təsdiqləndiyi halda təxmini göstəricilərə əsasən hesablanır. Mənfəət vergisindən başqa digər vergilər inzibati və digər əməliyyat xərcləri kimi qeydə alınır.

Təxirə salınmış mənfəət vergisi üzrə ehtiyat (rezerv) öhdəliklər metodu istifadə edilməklə tam həcmdə yaradılır. Təxirə salınmış mənfəət vergisi, aktivlərin və öhdəliklərin vergitutma bazası ilə onların maliyyə hesabatlarında əks etdirilmiş balans dəyəri arasında meydana çıxan bütün zaman fərqləri üzrə müəyyən edilir. Lakin, təxirə salınmış mənfəət vergisi, aktivlərin və ya öhdəliklərin ilkin tanınması zamanı meydana çıxırsa, o halda təxirə salınmış mənfəət vergisi uçotda əks etdirilmir (əgər, sövdələşmənin həyata keçirildiyi anda nə mühəsibat mənfəətinə, nə də vergiyə cəlb edilən mənfəətə təsir etməyən biznesin birləşdirilməsi ilə əlaqədar deyildirsə). Təxirə salınmış mənfəət vergisi mühəsibat balansının tərtib edilmə tarixinə qüvvədə olan Azərbaycan Respublikasının Vergi Məcəlləsində müəyyən edilmiş vergi dərəcələrinə müvafiq olaraq hesablanır.

Təxirə salınmış vergi aktivləri o zaman tanınır ki, gələcəkdə zaman fərqləri məbləğində azaldıla biləcək vergiyə cəlb ediləsi mənfəət əldə edilməsi ehtimalı vardır.

3.14.Qarşıdakı xərclər və ödənişlər üzrə ehtiyatlar (rezervlər)

Ətraf mühitin bərpa olunmasına, restrukturizasiyaya və məhkəmə çəkişmələrinə ehtiyatlar (rezervlər) o zaman yaradılır ki:

- Müəssisə keçmiş dövrlərdə baş vermiş hadisələr nəticəsində hər hansı hüquqi öhdəliklər daşıyır və ya könüllü surətdə öz üzərinə əənəvi öhdəliklər qəbul etmişdir;
- Ehtimallar vardır ki, bu öhdəliklərin səhmana salınması üçün pul vəsaitlərinin axını labüddür;
- Bu öhdəliklərin məbləği etibarlı surətdə hesablana bilir.

Restrukturizasiya xərcləri üzrə ehtiyatlara icarə müqavilələrinin vaxtından əvvəl ləğv edilməsinə görə cərimə sanksiyaları və işçilərə ödənilən işdən çıxma müavinətləri daxildir. Gələcək dövrlərin əməliyyat zərərləri üzrə ehtiyatlar yaradılmır.

3.15.Gəlirin tanınması

Gəlir satılmış mal, iş və xidmətlərin ədalətli dəyəri ilə (əlavə dəyər vergisi çıxılmaqla) tanınır. Satışdan gəlir aşağıdakı qaydada tanınır:

(a) Xidmətlərin göstərilməsindən gəlirlər -Xidmətlərin göstərilməsindən gəlirlər o hesabat dövrünə aid edilir ki, bu xidmətlər göstərilmişdir və xidmət göstərilməsi üzrə konkret sövdələşmənin tələbləri başa çatdırılmışdır. Konkret sövdələşmənin tələblərinin başa çatdırılması dərəcəsi faktiki göstərilmiş xidmətlərin həcmnin sövdələşmə üzrə göstəriləcək xidmətlərin ümumi həcmindəki payı kimi qiymətləndirilir.

(b) Faiz gəlirləri-faiz gəlirləri faktiki əldə edildiyi dövrdə gəlir kimi tanınır.

(c) Dividend gəlirləri-dividend gəlirləri o zaman tanınır ki, səhmdarların mənfəət əldə etmək hüququ müəyyən olunmuşdur.

3.16.İcarə

Mülkiyyət hüququndan irəli gələn risklərin və səmərələrin əhəmiyyətli hissəsinin icarəyə verəndə qalması hallarındakı icarə, əməliyyat icarəsi kimi təsnifləşdirilir. Əməliyyat icarəsi müqaviləsi üzrə ödənişlər bütün icarə müddəti üzrə bərabər hissələrə bölünməklə, mənfəət və zərərlər haqqında hesabatda əks etdirilir.

4.Maliyyə risklərinin idarə edilməsi

4.1.Maliyyə risklərinin faktorları

Cəmiyyətin fəaliyyəti bir sıra maliyyə risklərinə meyillidir: bazar riski (valyuta riskləri, faiz dərəcələrinin dəyişməsinin ədalətli dəyərə təsir riski və qiymət riski daxil olmaqla); kredit riski; likvidlik riski və faiz dərəcələrinin dəyişməsinin pul vəsaitləri axınına təsiri riski. Müəssisənin risklərin idarə olunması üzrə proqramı, maliyyə risklərinin qabaqcadan müəyyən edilə bilinməməsi amilinə cəmləşdirilmişdir (fokusuna yığılmışdır) və Müəssisənin fəaliyyətinin maliyyə nəticələrinə potensial əlverişsiz təsirinə minimumlaşdırılmasına yönəldilmişdir. Müəssisə müəyyən risklərin hedcinqləşdirilməsi üçün törəmə maliyyə alətlərindən istifadə edir.

(a) Bazar riski

(i) Valyuta riski

Müəssisə beynəlxalq iqtisadi əlaqələrə malikdir və ona görə də, xarici valyuta kurslarının (əsasən, ABŞ dolları, avro, Rus rublu və s.) dəyişməsindən valyuta risklərinə meyillidir. Gələcək kommersiya sövdələşmələri, tanınmış aktivlər və öhdəliklər, həmçinin xarici şirkətlərə netto-investisiyalara münasibətdə mübadilə kurslarının dəyişməsi riski mövcuddur.

(ii) Qiymət riski

Müəssisə göstərdiyi xidmətlər üzrə qiymət riskinə mübtəla deyildir. Analoji xidmətlər bazarında faktiki rəqabətin olmaması buna əsas verir.

(b) Kredit riski

Müəssisə əhəmiyyətli kredit risklərinə mübtəla deyildir. Törəmə alətlərlə sövdələşmələr və pul əməliyyatları yalnız yüksək ödəmə qabiliyyəti olan maliyyə institutları ilə aparılır. Şirkət tərəfindən heç bir istisnaya yol vermədən bütün maliyyə institutları üçün kredit riskini məhdudlaşdıran prosedurlar işlənmişdir.

(c) Likvidlik riski

Likvidlik riskinin ehtiyatlıqla idarə edilməsi pul vəsaitləri və dövriyyədə olan qiymətli kağızların kifayət qədər həcmnin saxlanmasını, açılmış kredit xəttləri vasitəsilə adekvat maliyyələşmə imkanlarını və ortaya çıxacaq disbalans hallarında operativ idarəetmə imkanlarını nəzərdə tutur.

(d) Faiz dərəcəsinin dəyişməsinin pul vəsaitləri axınına və ədalətli dəyərə təsiri riski

Müəssisə faiz gəliri gətirən əhəmiyyətli məbləğdə aktivlərə malik olduğundan, mənfəət və pul vəsaitlərinin əməliyyat axınları, əsasən bazar faiz dərəcələrinin dəyişməsindən asılıdır.

4.2. Törəmə maliyyə alətləri və hedcinq əməliyyatları

Törəmə maliyyə alətləri müvafiq sövdələşmələrin (kontraktların) bağlanma tarixinə ilkin balans dəyəri ilə uçota alınır: sonradan ədalətli dəyərə yenidən qiymətləndirmə tələb edilir. Bu qaydada müəyyən edilmiş gəlirlər və zərərlər maliyyə alətlərinin hedcinq aləti kimi təsnifləşdirilməsindən asılıdır.

(a) Ədalətli dəyərin hedcinqləşdirilməsi

Müəssisə tərəfindən pul vəsaitləri axınının hedcinqləşdirilməsi aləti kimi təsnifləşdirilən törəmə alətlərin ədalətli dəyərinin dəyişməsi mənfəət və zərərlər haqqında hesabatda hedcinqləşmə riskinə aid olan hedcinqləşdirilən maliyyə aktivləri və öhdəliklərinin ədalətli dəyərinin dəyişməsi ilə birlikdə əks etdirilir.

(b) Pul vəsaitləri axınının hedcinqləşdirilməsi

Müəssisə tərəfindən pul vəsaitləri axınının hedcinqləşdirilməsi aləti kimi təsnifləşdirilən törəmə alətlərin ədalətli dəyərinin dəyişməsinin effektiv hissəsi kapitalın tərkibində tanınır (bu dəyişmənin effektiv olmayan hissəsi mənfəət və zərərlər haqqında hesabatda əks etdirilir).

(c) Xüsusi hedcinqləşdirmə əməliyyatı uçotu tətbiq edilməyən törəmə alətlər

Bir sıra maliyyə alətləri xüsusi hedcinqləşdirmə əməliyyatı uçotu qaydalarına aid edilmir. Hedcinqləşdirmə əməliyyatları tətbiq edilməyən maliyyə alətlərinin ədalətli dəyərinin dəyişməsi birbaşa mənfəət və zərərlər haqqında hesabatda əks etdirilir.

5. Uçot siyasətinin tətbiqi zamanı əhəmiyyətli mühasibat təxminləri və fərziyyələri

Müəssisə növbəti maliyyə ili ərzində hesabatlarda əks etdirilən aktiv və öhdəliklərin məbləğinə təsir göstərən təxminlər və fərziyyələr irəli sürür. Həmin təxminlər və fərziyyələr müntəzəm olaraq rəhbərliyin təcrübəsinə və digər amillərə, həmçinin rəhbərliyin fikrincə mövcud şəraitə uyğun olaraq əsaslandırılmış gələcək hadisələr üzrə təxminlərə əsasən təhlil edir. Uçot siyasətinin tətbiqi zamanı rəhbərlik həmçinin peşəkar mülahizələr və fərziyyələr irəli sürür. Maliyyə hesabatlarında əks etdirilən məbləğlərə daha çox təsir göstərən peşəkar mülahizələr və növbəti maliyyə ili ərzində aktiv və öhdəliklərin balans dəyərinə əhəmiyyətli düzəlişlərin edilməsinə səbəb olan təxminlərə aşağıdakılar daxildir:

5.1. Müştəri debitor borclarının dəyərsizləşməsi üzrə zərərlər

Gələcək pul vəsaitləri hərəkətinin məbləğini və müddətini təxmin edərkən istifadə edilən metodologiya və mülahizələr, təxmini və həqiqi zərərlər arasındakı hər hansı fərqi azaltmaq məqsədilə müntəzəm olaraq nəzərdən keçirilir.

5.2. Binaların yenidən qiymətləndirilməsi

Cəmiyyətin balansında bina olmuşdur və yenidən qiymətləndirilmə aparılmamışdır.

5.3. Vergi qanunvericiliyi

Azərbaycan Respublikasının vergi, sosial sığorta, valyuta və gömrük qanunvericiliyi müxtəlif şərtlərə məruz qalır.

6. Əsas vəsaitlər	Binalar	Maşın və avadanlıq	Nəqliyyat vasitələri	Digər əsas vəsaitlər	Başa çatdırılmamış tikinti	Cəmi
01.01.2023-cü il tarixinə ilkin dəyər	18.522.465,60	2.855.349,54	1.251.554,15	54.227,08	6.972,44	22.690.568,81
Yığılmış amortizasiya	3.552.530,93	1.369.876,68	698.982,84	26.462,81	3.704,10	5.651.557,36
01.01.2023-cü il tarixinə balans dəyəri	14.969.934,67	1.485.472,86	552.571,31	27.764,27	3.268,34	17.039.011,45
Daxilolmalar	0,00	532.844,15	617.559,16	184.205,85	0,00	1.334.609,16
Xaric olmalar	0,00	0,00	0,00	0,00	0,00	0,00
Amortizasiya ayırmaları	968.970,84	377.919,69	292.532,62	38.323,67	817,09	1.678.563,91
Xaric olmalar üzrə yığılmış amortizasiya	0,00	0,00	0,00	0,00	0,00	0,00
31.12.2023-cü il tarixinə balans dəyəri	14.000.963,83	1.640.397,32	877.597,85	173.646,45	2.451,25	16.695.056,70
31.12.2023-cü il tarixinə ilkin dəyər	18.522.465,60	3.388.193,69	1.869.113,31	238.432,93	6.972,44	24.025.177,97
Yığılmış amortizasiya	4.521.501,77	1.747.796,37	991.515,46	64.786,48	4.521,19	7.330.121,27
31.12.2023-cü il tarixinə balans dəyəri	14.000.963,83	1.640.397,32	877.597,85	173.646,45	2.451,25	16.695.056,70
01.01.2024-cü il tarixinə ilkin dəyər	18.522.465,60	3.388.193,69	1.869.113,31	238.432,93	6.972,44	24.025.177,97
Yığılmış amortizasiya	4.521.501,77	1.747.796,37	991.515,46	64.786,48	4.521,19	7.330.121,27
01.01.2024-cü il tarixinə balans dəyəri	14.000.963,83	1.640.397,32	877.597,85	173.646,45	2.451,25	16.695.056,70
Daxilolmalar	1.563.763,38	39.102,42	0,00	0,00	199.539,00	1.802.404,80
Xaric olmalar	458.575,47	0,00	0,00	0,00	0,00	458.575,47
Amortizasiya ayırmaları	980.067,47	335.899,95	219.399,46	34.729,29	50.497,56	1.620.593,73
Xaric olmalar üzrə yığılmış amortizasiya	0,00	0,00	0,00	0,00	0,00	0,00
31.12.2024-cü il tarixinə balans dəyəri	14.126.084,27	1.343.599,79	658.198,39	138.917,16	151.492,69	16.418.292,30
31.12.2024-cü il tarixinə ilkin dəyər	19.627.653,51	3.427.296,11	1.869.113,31	238.432,93	206.511,44	25.369.007,30
Yığılmış amortizasiya	5.501.569,24	2.083.696,32	1.210.914,92	99.515,77	55.018,75	8.950.715,00
31.12.2024-cü il tarixinə balans dəyəri	14.126.084,27	1.343.599,79	658.198,39	138.917,16	151.492,69	16.418.292,30

7. Qeyri-maddi aktivlər	Proqram təminatı və digər qeyri aktivlər	Lisenzialar
01 yanvar 2023-cü il tarixinə ilkin dəyəri	39.519,72	0,00
Yığılmış amortizasiya	7.985,54	0,00
01 yanvar 2023-cü il tarixinə qalıq dəyəri	31.534,18	0,00
Daxilolmalar	895,00	0,00
Xaric olmalar	0,00	0,00
Amortizasiya ayırmaları	3.242,92	0,00
31 dekabr 2023-cü il tarixinə ilkin dəyəri	40.414,72	0,00
Yığılmış amortizasiya	11.228,46	0,00
31 dekabr 2023-cü il tarixinə qalıq dəyəri	29.186,26	0,00
01 yanvar 2024-cü il tarixinə ilkin dəyəri	40.414,72	0,00
Yığılmış amortizasiya	11.228,46	0,00
01 yanvar 2024-cü il tarixinə qalıq dəyəri	29.186,26	0,00
Daxilolmalar	0,00	0,00
Xaric olmalar	0,00	0,00
Amortizasiya ayırmaları	2.918,63	0,00
Yığılmış amortizasiya	0,00	0,00
01 yanvar 2024-cü il tarixinə ilkin dəyəri	40.414,72	0,00
Yığılmış amortizasiya	14.147,09	0,00
31 dekabr 2024-cü il tarixinə qalıq dəyəri	26.267,63	0,00

8. Ehtiyatlar	2024	2023
Hazır məhsul	0,00	0,00
Mallar	12.896.070,87	7.291.431,42
Bitməmiş istehsə	0,00	0,00
Sair ehtiyatlar	0,00	0,00
Cəmi	12.896.070,87	7.291.431,42
9. Debitor borcları	2024	2023
Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları	8.698.286,93	7.706.851,43
Digər qısamüddətli debitor borcları	0,00	0,00
Cəmi:	8.698.286,93	7.706.851,43
10. Pul vəsaitləri və onların ekvivalentləri	2024	2023
Kassada olan nağd pul vəsaitləri	0,00	0,00
ƏDV depozit hesabında pul vəsaiti	0,00	0,00
Bank hesablarında pul vəsaitləri	1.452.797,08	411.501,17
· Milli valyutada bank hesabları	1.452.797,08	411.501,17
· Xarici valyutalarda bank hesabları	0,00	0,00
Cəmi	1.452.797,08	411.501,17
11. Qısamüddətli maliyyə aktivləri	2024	2023
Sair qısamüddətli maliyyə aktivləri	0,00	0,00
Gələcək dövrün xərcləri	12.711,87	12.711,87
Cəmi	12.711,87	12.711,87
12. Qısamüddətli aktivlər	2024	2023
Sair qısamüddətli aktivlər	1.637.189,91	2.128.377,84
Cəmi	1.637.189,91	2.128.377,84
13. Uzunüddətli faiz xərcləri yaradan öhdəliklər	2024	2023
Uzunmüddətli faiz xərcləri yaradan öhdəliklər	7.073.260,16	5.808.102,49
Cəmi	7.073.260,16	5.808.102,49
14. Cəmi kapital	2024	2023
Nizamnamə kapitalı	320,00	320,00
Hesabat dövrünün xalis mənfəəti	4.072.921,15	4.072.921,15
Kapital ehtiyatları	0,00	0,00
Cəmi	4.073.241,15	4.073.241,15
15. Vergi və digər məcburi ödənişlər üzrə öhdəliklər	2024	2023
Vergilər və məcburi ödənişlər üzrə öhdəlikləri	87.311,20	177.199,08
Cəmi:	87.311,20	177.199,08
16. Qısamüddətli kreditor borcları	2024	2023
Alınmış avanslar	3.164.493,29	3.164.493,29
Məlgöndərən və pod-ılara qısamüddətli kreditor borcları	10.197.601,11	9.066.252,35
Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar	0,00	0,00
Cəmi	13.362.094,40	12.230.745,64
17. Qısamüddətli öhdəliklər	2024	2023
Gələcək dövrün gəlirləri	0,00	0,00
Sair qısamüddətli öhdəliklər	16.545.709,68	11.985.828,33
Cəmi	16.545.709,68	11.985.828,33

18. Malları təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi	2024	2023
Malların təqdim edilməsindən gəlir	50.542.379,71	24.085.680,88
Dividendlər	0,00	0,00
Arzərbaycan Respublikasında alınmış dividendlər	0,00	0,00
AR-nın hüduqlarından kənardan alınmış dividendlər	0,00	0,00
İşlərin görülməsindən və xidmətlərin göstərilməsindən gəlir	639.532,42	0,00
Daşınmaz əmlakın icarəyə verilməsindən gəlir	66.253,41	0,00
Xarici valyuta-ın manata nisbətən məzən-nin dəy-dən yar. mənfi fərqi	0,00	0,00
Ümumi gəlirlər	51.248.165,54	24.085.680,88
19. Satışın maya dəyərinin elementləri	2024	2023
Əmək haqqı xərcləri	3.866.218,68	2.321.872,37
Sosial sığorta üzrə ayırmalar	722.239,23	400.197,10
Malın dəyəri	26.334.994,10	15.706.002,79
İcarə xərcləri	0,00	0,00
Ezamiyyə xərcləri	228.293,69	63.156,37
Enerji xərcləri	125.629,37	49.769,00
Qaz xərcləri	30.785,02	13.512,51
Yanacaq xərcləri	142.187,69	146.217,40
Su və kanalizasiya xərcləri	6.154,24	5.777,14
Rabitə xərcləri	34.707,55	46.596,49
Mühafizə xərcləri	43.114,00	406,80
Borca görə faizlər və onunla bağlı olan xərcləri	754.041,68	178.110,37
Bank xidmətləri üzrə xərcləri	94.938,40	116.879,84
Reklam xərcləri	73.851,42	125.207,54
Sair xərclər	15.208.819,28	1.533.383,46
Amortizasiya xərcləri	1.623.512,36	1.681.806,83
Təmir xərcləri	316.128,58	0,00
Nəqliyyat xərcləri	799.345,16	299.710,29
Sığrtə xərcləri	106.213,67	68.061,61
Digər xərcləri	137.256,78	200.371,84
Gəlirdən çıxılan vergilər (torpaq vergisi)	0,00	170.958,73
CƏMİ XƏRCLƏR	50.648.430,90	23.127.998,48
20. Ümumi Mənfəət (Zərər)	2024	2023
Ümumi Mənfəət (Zərər)	599.734,64	957.682,40
Əvvəlki illər üzrə zərərin məbləği	0,00	1.004.361,19
2021-ci il üzrə zərərin məbləği	0,00	701.438,40
2021-ci il üzrə zərərin məbləği	0,00	302.922,79
21. Mənfəət vergisi	2024	2023
Mənfəət vergisi xərci aşağıdakı komp-dən ibarətdir:	599.734,64	-46.678,79
Cari mənfəət vergisi xərci	119.946,93	0,00
Xarici ölkələrdə ödənilmiş və nəzərə alınan mənfəət vergisinin məbləği	0,00	0,00
Ödənilməli mənfəət vergisinin məbləği	119.946,93	0,00
Hesabat dövründə xalis mənfəət (zərər)	479.787,71	-46.678,79

MHBS və Azərbaycan Respublikasının vergi qanunvericiliyi arasındakı fərqlər nəticəsində maliyyə hesabatlarının hazırlanması və mənfəət vergisinin hesablanması çərçivəsində aktiv və passivlərin balans dəyəri arasında müvəqqəti zaman fərqləri əmələ gəlir. Bu müvəqqəti zaman fərqləri üzrə dövryyələrin vergi təsiri cari ilin sonuna mövcud olmuş mənfəət vergisi dərəcəsinə 20% (2023-cü ildə-20%) qeydə alınır. Hazırkı maliyyə hesabatlarında təxirə salınmış vergi aktivləri və ya öhdəlikləri hesablanmamış və nəzərə alınmamışdır. Müəssisə hesabat ilini zərərlə başa vurmuşdur. “İmprotex Trucks and Buses” MMC-nin törəmə müəssisəsi olan “İmprotex Industries” MMC də hesabat ilini zərərlə başa vurmuşdur.

21. Əlaqəli tərəflərlə əməliyyatlar-Hazırkı maliyyə hesabatlarının hazırlanması məqsədləri üçün tərəflər o zaman əlaqəli hesab olunur ki, tərəflərdən biri digərinə nəzarət edə bilsin, onunla eyni qrupun nəzarəti altında olsun və ya maliyyə-təsərrüfat fəaliyyəti ilə bağlı məsələlər üzrə qərar qəbul edərkən ona təsir göstərə bilsin. Əlaqəli tərəflər arasındakı münasibətləri nəzərə alarkən həmin münasibətlərin hüquqi formasına deyil, iqtisadi məzmununa diqqət yetirilir.

22. Risklərin idarə edilməsi-Müəssisə daxilində risklərin idarə edilməsi funksiyası maliyyə riskləri (kredit riski, bazar riski, coğrafi risklər, valyuta riski, likvidlik riski və faiz dərəcəsi riskləri), əməliyyat və hüquqi risklər ilə əlaqədar həyata keçirir. Maliyyə risklərinin idarə edilməsi funksiyasının əsas məqsədi risk limitlərinin müəyyən edilməsi və bu limitlərə riayət edilməsidir. Əməliyyat və hüquqi risklərin idarə edilməsində məqsəd, bu risklərin azaldılması üçün nəzərdə tutulan daxili qayda və prosedurlara müvafiq qaydada riayət edilməsini təmin etməkdən ibarətdir.

Kredit riski-Müəssisənin kredit riski konsentrasiyası üçün potensial müzakirə mövzusu olan maliyyə aktivləri pul və debitor borclarından ibarətdir. Müəssisənin pul depozitləri mötəbər maliyyə idarələrində yerləşdirilmişdir.

Bazar riski-Müəssisə bazardakı ümumi və spesifik dəyişikliklərə məruz qalan faiz, valyuta və pay alətləri üzrə açıq mövqələr ilə əlaqədar bazar risklərinə məruz qalır. Bazarda daha əhəmiyyətli dəyişikliklərin baş verdiyi halda müəyyən edilmiş limitdən artıq zərərlərin yaranmasının qarşısı alınır. Qəbul edilmiş normalar ilə uzunmüddətli borcların bazar dəyəri onların daşınan dəyərlərilə dəyişə bilər.

Faiz dərəcəsi riski-Müəssisənin bir çox borcları təyin olunmuş marağı ifadə edir. Bu borclarla əlaqəli marağ xərcləri sığortalanmamışdır. Rəhbərlik inanır ki, marağ normalarının daimi olmamasından irəli gələn bazar qiymətlərinə dəyişikliklər əhəmiyyətli xarakter daşımır.

23. Hesabat tarixindən sonra baş vermiş hadisələr

Hesabat tarixindən sonra maliyyə hesabatlarına əhəmiyyətli təsir edə biləcək hadisələr baş vermişdir. Belə ki, cəmiyyət hesabat tarixindən sonra 2023-cü il tərtib olunmuş balansında və 2023-cü il üzrə vergi orqanəna təqdim olunmuş mənfəət vergisinin bəyannaməsində aşağıda göstərilən dəqiqləşmələri aparılmışdır;

8. Ehtiyatlar	2023-cü il hesabat tarixinə	2023-cü il üzrə dəqiqləşmə	2023-cü il üzrə fərq
Mallar	12.102.756,88	7.291.431,42	4.811.325,46
Cəmi	12.102.756,88	7.291.431,42	4.811.325,46
17. Qısamüddətli öhdəliklər	16.797.153,79	11.985.828,33	4.811.325,46
Cəmi	16.797.153,79	11.985.828,33	4.811.325,46
18. Malları təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi	2023-cü il hesabat tarixinə	2023-cü il üzrə dəqiqləşmə	2023-cü il üzrə fərq
Ümumi gəlirlər	23.987.847,75	24.085.680,88	-97.833,13
Cəmi	23.987.847,75	24.085.680,88	-97.833,13
19. Satışın maya dəyərinin elementləri	2023-cü il hesabat tarixinə	2023-cü il üzrə dəqiqləşmə	2023-cü il üzrə fərq
Malın dəyəri	13.706.002,79	15.706.002,79	-2.000.000,00
Qaz xərcləri	9.658,49	13.512,51	-3.854,02
Su və kanalizasiya xərcləri	4.505,94	5.777,14	-1.271,20
Rabitə xərcləri	32.179,86	46.596,49	-14.416,63
Bank xidmətləri üzrə xərcləri	52.553,30	116.879,84	-64.326,54
Reklam xərcləri	32.010,54	125.207,54	-93.197,00
Sair xərclər	4.493.461,23	1.533.383,46	2.960.077,77
Nəqliyyat xərcləri	0,00	299.710,29	-299.710,29
Sığrta xərcləri	51.329,19	68.061,61	-16.732,42
Digər xərcləri	0,00	200.371,84	-200.371,84
CƏMİ XƏRCLƏR	18.381.701,34	18.115.503,51	266.197,83
20. Ümumi Mənfəət (Zərər)	2023-cü il hesabat tarixinə	2023-cü il üzrə dəqiqləşmə	2023-cü il üzrə fərq
Ümumi Mənfəət (Zərər)	593.651,44	957.682,40	-364.030,96
Əvvəlki illər üzrə zərərin məbləği	1.004.361,19	1.004.361,19	0,00
Cari mənfəət vergisi xərci	0,00	0,00	0,00
Hesabat dövründə xalis mənfəət (zərəri)	-410.709,75	-46.678,79	-364.030,96

Rəhbərlik adından:

Mühəmməd Fərid Azər oğlu Abdullayev
“İmprotex Trucks and Buses” MMC-nin
direktoru
28 oktyabr 2025-ci il
Bakı şəhəri, Azərbaycan Respublikası

Zülfüyyə Ramiz qızı Məhdiyeva
“İmprotex Trucks and Buses” MMC-nin Baş
mühasibi
28 oktyabr 2025-ci il
Bakı şəhəri, Azərbaycan Respublikası

Maliyyə vəziyyəti haqqında HESABAT (icmal)

31 dekabr 2024-cü il tarixinə

VÖEN

1400726411 və 1401813511

Mühasibat uçotu subyektinin adı - "İmprotex Trucks and Buses" MMC, "İmprotex Industries" MMC və "ITX MOTORS" MMC ilə birlikdə

Sahə (fəaliyyət növü) - Avtomobillərin və minik minik avtomobil vaitələrinin parakəndə satışı və metaldan tikinti konstruksiya və onların hissələrinin istehsalı

Mülkiyyət növü

Xüsusi mülkiyyət

Ünvan-Bakı şəhəri, Nəsimi rayonu, 20 yanvar, ev 33 və Bakı şəhəri, Nəsimi rayonu, Həzi Aslanov, ev 115, mənzil 21
Elektron poçt ünvanı

zulfiyya.mehdiyeva@az.man-mn.com

Ölçü vahidi: manat

Bölmə/Maddə №-si	Bölmə/Maddələrin adı	Uçot siyasəti və izahlı qeydlərin	Hesabat dövrü üzrə		Əvvəlki dövr üzrə	
			2024		2023	
1	2	3	4	5	6	7
	AKTİVLƏR					
1	Uzunmüddətli aktivlər					
10	Qeyri-maddi aktivlər		29.186,26	26.267,63	31.534,18	29.186,26
11	Torpaq, tikili və avadanlıqlar	6	16.695.056,70	16.418.292,30	17.039.011,45	16.695.056,70
12	İnvestisiya mülkiyyəti					
13	Bioloji aktivlər					
14	Təbii sərvətlər					
15	İştirak payı metodu ilə uçota alınmış investisiyalar					
16	Təxirə salınmış vergi aktivləri					
17	Uzunmüddətli debitor borcları					
18	Sair uzunmüddətli maliyyə aktivləri					
19	Sair uzunmüddətli aktivlər					
	CƏMI UZUNMÜDDƏTLİ AKTİVLƏR		16.724.242,96	16.444.559,93	17.070.545,63	16.724.242,96
2	Qısamüddətli aktivlər					
20	Ehtiyatlar		7.291.431,42	12.896.070,87	9.997.637,15	7.291.431,42
21	Qısamüddətli debitor borcları	7	7.706.851,43	8.698.286,93	12.120.642,01	7.706.851,43
22	Pul vəsaitləri və onların ekvivalentləri	8	411.501,17	1.452.797,08	979.154,93	411.501,17
23	Sair qısamüddətli maliyyə aktivləri	9		0,00		
24	Sair qısamüddətli aktivlər	10	2.141.089,71	1.649.901,78	3.023.494,08	2.141.089,71
	CƏMI QISAMÜDDƏTLİ AKTİVLƏR		17.550.873,73	24.697.056,66	26.120.928,17	17.550.873,73
	CƏMI AKTİVLƏR		34.275.116,69	41.141.616,59	43.191.473,80	34.275.116,69
	KAPİTAL VƏ ÖHDƏLİKLƏR					
3	Kapital					
30	Ödənilmiş nominal(nizamnamə) kapital		320,00	320,00	320,00	320,00
31	Emissiya gəliri					
32	Geri alınmış kapital (səhmlər)					
33	Kapital ehtiyatları					
34	Bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)		4.072.921,15	4.072.921,15	4.072.921,15	4.072.921,15
	CƏMI KAPİTAL		4.073.241,15	4.073.241,15	4.073.241,15	4.073.241,15
4	Uzunmüddətli öhdəliklər					
40	Uzunmüddətli faiz xərcləri yaradan öhdəliklər	11	0,00	0,00	0,00	0,00
41	Uzunmüddətli qiymətləndirilmiş öhdəliklər					
42	Təxirə salınmış vergi öhdəlikləri					
43	Uzunmüddətli kreditor borcları		5.808.102,49	7.073.260,16	4.859.819,82	5.808.102,49
44	Sair uzunmüddətli öhdəliklər					
	CƏMI UZUNMÜDDƏTLİ ÖHDƏLİKLƏR		5.808.102,49	7.073.260,16	4.859.819,82	5.808.102,49
5	Qısamüddətli öhdəliklər					
50	Qısamüddətli faiz xərcləri yaradan öhdəliklər					
51	Qısamüddətli qiymətləndirilmiş öhdəliklər					
52	Vergi və sair məcburi ödənişlər üzrə öhdəliklər	12	177.199,08	87.311,20	48.006,38	177.199,08
53	Qısamüddətli kreditor borcları	13	12.230.745,64	13.362.094,40	13.118.275,61	12.230.745,64
54	Sair qısamüddətli öhdəliklər	14	11.985.828,33	16.545.709,68	21.092.130,84	11.985.828,33
	CƏMI QISAMÜDDƏTLİ ÖHDƏLİKLƏR		24.393.773,05	29.995.115,28	34.258.412,83	24.393.773,05
	CƏMI ÖHDƏLİKLƏR		30.201.875,54	37.068.375,44	39.118.232,65	30.201.875,54
	CƏMI KAPİTAL VƏ ÖHDƏLİKLƏR		34.275.116,69	41.141.616,59	43.191.473,80	34.275.116,69

Rəhbərlik adından:

Mühəmməd Fərid Azər oğlu Abdullayev

"İmprotex Trucks and Buses" MMC-nin direktoru
28 oktyabr 2025-ci il

Zülfiyyə Ramiz qızı Mehdiyeva

"İmprotex Trucks and Buses" MMC-nin Baş mühasibi
28 oktyabr 2025-ci il

31 dekabr 2024-cü il tarixina

1400726411 va 1401813511

“Improtex Trucks and Buses” MMC, “Improtex Industries” MMC va “ITX MOTORS” MMC ilə birlikdə

Sahe (faaliyyat növü) - Avtomobillərin və minik avtomobil vəsaitlərinin parakəndə satışı və metaldan tikinti konstruksiyası və onların hissələrinin istehsalı

Xüsusi mülkiyyət

Ünvan-Bakı şəhəri, Nəsimi rayonu, 20 yanvar, ev 33 və Bakı şəhəri, Nəsimi rayonu, Həzi Aslanov, ev 115, mənzil 21

zulfyya.mehdiyeva@az.man-mn.com

Ölçü vahidi: manat

[illegible]

Hesabat dövründə xalis mənfəət (zərər)																		479.787,71	479.787,71
Mülkiyyətçilərin kapital qoyuluşları																			0,00
Mülkiyyətçilər arasında kapitalın bölüşdürülməsi (dividendlər)																			0,00
Geri alınmış kapital (sehimlər) üzrə əməliyyatlar																			0,00
Kapitalın maddələri arasında köçürmələr																			0,00
Sair məcmu gəlir																			0,00
Hesabat dövrü üzrə kapitalda dəyişikliklərin cəmi																			479.787,71
Hesabat dövrünün sonuna qalıq 31.12.2024-cü il	0,00		320,00	0,00	0,00	0,00	0,00	0,00	0,00	0,00	0,00	0,00	0,00	0,00	0,00	0,00	0,00	4.072.921,15	4.073.241,15

Rəhbərlik adından:

Mühamməd Fərid Azər oğlu Abdullayev
 "İmprotex Trucks and Buses" MMC-nin direktoru
 28 oktyabr 2025-ci il
 Bakı şəhəri, Azərbaycan Respublikası

Zülfüyyə Rəhiz qızı Məhdiyeva
 "İmprotex Trucks and Buses" MMC-nin Baş
 28 oktyabr 2025-ci il
 Bakı şəhəri, Azərbaycan Respublikası

Mənfəət və ya zərər və digər məcmu gəlir haqqında hesabat (icmal)**31 dekabr 2024-cü il tarixinə****VÖEN****1400726411 və 1401813511****Mühasibat uçotu subyektinin adı-“İmprotex Trucks and Buses” MMC, “İmprotex Industries” MMC və “İTX MOTORS” MMC ilə birlikdə****Sahə (fəaliyyət növü)Sahə (fəaliyyət növü) - Avtomobillətrin və minik minik avtomobil vaitələrinin parakəndə satışı və metaldan tikinti konstruksiya və onların hissələrinin istehsalı****Mülkiyyət növü****Xüsusi mülkiyyət****Ünvan-Bakı şəhəri, Nəsimi rayonu, 20 yanvar, ev 33 və Bakı şəhəri, Nəsimi rayonu, Həzi Aslanov, ev 115, mənzil 21****Elektron poçt ünvanı****zulfiyya.mehdiyeva@az.man-mn.com****Ölçü vahidi: manat**

Bölmə (maddə) və hesab №-si	Göstəricilərin adı	Uçot siyasəti və izahlı qeydlərin №-si	Hesabat dövrü üzrə-2024	Əvvəlki dövr üzrə-2023
60	Əsas əməliyyat gəlirləri	15	51.248.165,54	24.085.680,88
70	Satışın maya dəyəri üzrə xərclər	16	26.334.994,10	15.706.002,79
	Ümumi mənfəət (zərər)		24.913.171,44	8.379.678,09
61 və 73	Sair əməliyyat gəlirləri	15	0,00	0,00
71	Kommersiya xərcləri	16	-73.851,42	-125.207,54
72	İnzibati xərclər	16	-24.239.585,38	-7.296.788,15
73 və 61	Sair əməliyyat xərcləri	16	0,00	0,00
O cümlədən	Xaricdən maliyyələşdirilən elmi-tədqiqat işləri üzrə xərclər	16	0,00	0,00
	Xaricdən maliyyələşdirilən elmi-tədqiqat işləri üzrə xərclər istisna olmaqla sair əməliyyat xərcləri		0,00	0,00
62 və 74	Fəaliyyətin dayandırılmasından yaranan mənfəətlər (zərərlər)	17	0,00	0,00
	Əməliyyat mənfəəti (zərəri)		599.734,64	957.682,40
63 və 75	Maliyyə mənfəəti (əvvəlki illərin zərəri)		0,00	1.004.361,19
64 və 76	Fövqəladə mənfəət (zərər)		0,00	0,00
81	Asılı və birgə müəssisələrin mənfəətlərində (zərərlərində) pay	18	0,00	0,00
	Vergiqoymadan əvvəl mənfəət (zərər)		599.734,64	-46.678,79
90	Mənfəət vergisi		119.946,93	0,00
341	Hesabat dövründə xalis mənfəət (zərər)		479.787,71	-46.678,79
	O cümlədən, qeyri-nəzarət payları üzrə xalis mənfəət (zərər)			
	əsas cəmiyyətin sahiblərinin mənfəəti (zərəri)			
	Digər məcmu gəlir			
	Məcmu gəlir (xalis mənfəətin (zərərin) və digər məcmu gəlirin cəmi)			
	O cümlədən-qeyri-nəzarət payları üzrə xalis mənfəət (zərər)			
	əsas cəmiyyətin sahiblərinin mənfəəti (zərəri)			

Xərclərin xüsusiyyətləri üzrə təsnifat əsasında əməliyyat xərcləri haqqında MƏLUMAT

Bölmə/maddənin №-si	Göstəricilərin adı	Uçot siyasəti və izahlı qeydlərin №-si	Hesabat dövrü üzrə-2024	Əvvəlki dövr üzrə-2023
	Hazır məhsul və bitməmiş istehsal ehtiyatlarındakı artımlar (azalmalar)			
	Təşkilat tərəfindən yerinə yetirilmiş və kapitallaşdırılmış işlər			
	İstifadə edilmiş material ehtiyatları	16	26.334.994,10	15.706.002,79
	İşçi heyəti üzrə xərclər	16	4.588.457,91	2.722.069,47
	Amortizasiya xərcləri	16	1.623.512,36	1.681.806,83
73	Digər əməliyyat xərcləri			
	Cəmi əməliyyat xərcləri		32.546.964,37	20.109.879,09

Rəhbərlik adından:**Mühəmməd Fərid Azər oğlu Abdullayev**
“İmprotex Trucks and Buses” MMC-nin direktoru**28 oktyabr 2025-ci il****Bakı şəhəri, Azərbaycan Respublikası****Zülfiyyə Ramiz qızı Mehdiyeva**
“İmprotex Trucks and Buses” MMC-nin Baş mühasibi**28 oktyabr 2025-ci il****Bakı şəhəri, Azərbaycan Respublikası**

Pul vəsaitlərinin hərəkəti haqqında hesabat (dolaylı metod) (icmal)

31 dekabr 2024-cü il tarixinə

VÖEN

1400726411 və 1401813511

Mühasibat uçotu subyektinin adı-“Improtex Trucks and Buses” MMC, "Improtex Industries"

MMC və “İTX MOTORS” MMC ilə birlikdə

Sahə (fəaliyyət növü) - Avtomobillətrin və minik minik avtomobil vaitələrinin parakəndə satışı və

metaldan tikinti konstruksiya və onların hissələrinin istehsalı

Mülkiyyət növü

Xüsusi mülkiyyət

Ünvan-Bakı şəhəri, Nəsimi rayonu, 20 yanvar, ev 33 və Bakı şəhəri, Nəsimi rayonu, Həzi Aslanov, ev

Elektron poçt ünvanı

zulfiyya.mehdiyeva@az.man-mn.com

Ölçü vahidi: manat

Göstəricilərin adı	Uçot siyasəti və izahlı qeydlərin №-si	Hesabat dövrü üzrə 2024	Əvvəlki dövr üzrə 2023
Əməliyyat fəaliyyətindən pul vəsaitlərinin hərəkəti			
Hesabat dövründə xalis mənfəət və ya zərər		479.787,71	46.678,79
Aşağıdakı maddələr üzrə düzəlişlər:			
azlıq təşkil edən mülkiyyətçilərin payı			
mənfəət vergisi üzrə xərclər		119.946,93	0,00
amortizasiya xərcləri		1.623.512,36	1.681.806,83
investisiya fəaliyyəti ilə əlaqədar zərər (mənfəət)			
maliyyələşdirmə üzrə fəaliyyətə aid olan digər xərclər (gəlirlər)			
Məzənnə fərqi üzrə xərclər (gəlirlər)			
Faiz xərcləri (gəlirləri)			
Şübhəli debitor borcları üzrə xərclər			
İddia müddəti ötmüş kreditor borclar üzrə gəlirlər			
Sair qeyri-pul əməliyyatları üzrə xərclər (gəlirlər)			
Dövrüya kapitalındakı dəyişikliklərə qədər əməliyyat fəaliyyəti üzrə xalis pul vəsaitləri			
Aşağıdakı maddələr üzrə baş verən dəyişikliklər:			
Ehtiyatların azalması (artması)		-5.604.639,45	2.706.205,73
əməliyyat debitor borclarının azalması (artması)		991.435,50	4.413.790,58
sair qısamüddətli aktivlərin azalması (artması)		-491.187,93	882.404,37
vergi və sair məcburi ödənişlər üzrə öhdəliklərin artması (azalması)		-89.887,88	129.192,70
əməliyyat kreditor borclarının artması (azalması)		-1.131.348,76	-887.529,97
Sair qısamüddətli öhdəliklərin artması (azalması)		4.559.881,35	-9.106.302,51
Ödənilmiş (qaytarılmış) mənfəət vergisi		-119.946,93	0,00
Ödənilmiş faizlər		754.041,68	0,00
Əməliyyat fəaliyyəti ilə əlaqədar pul vəsaitlərinin fəvqəladə daxilolmaları və xaricəlmələri		28.372,99	-46.678,79
Əməliyyat fəaliyyətindən yaranan pul vəsaitlərinin xalis hərəkəti		1.119.967,57	-180.432,27
İnvestisiya fəaliyyətindən yaranan pul vəsaitlərinin hərəkətləri			
Torpaq, tikili və avadanlıqların, qeyri-maddi aktivlərin və digər uzunmüddətli aktivlərin satışından əldə olunan pul vəsaitlərinin daxilolmaları		-1.802.404,80	-1.335.504,16
Torpaq, tikili və avadanlıqların, qeyri-maddi aktivlərin və digər uzunmüddətli aktivlərin əldə edilməsi üçün pul vəsaitlərinin xaricəlmələri		458.575,47	
digər müəssisələrin pay və ya borc alətlərinin və birgə müəssisədə iştirak paylarının satılmasından yaranan pul vəsaitlərinin daxilolmaları (pul vəsaitlərinin ekvivalentləri kimi nəzərə alınan və sazişlərin bağlanması və ya ticarət məqsədləri üçün nəzərdə tutulmuş alətlər üzrə pul vəsaitlərinin daxilolmaları istisna olmaqla);			
digər müəssisələrin pay və ya borc alətlərinin və birgə müəssisədə iştirak paylarının əldə edilməsi üçün ödənilən pul vəsaitlərinin xaricəlmələri (pul vəsaitlərinin ekvivalentləri kimi nəzərə alınan və sazişlərin bağlanması və ya ticarət məqsədləri üçün nəzərdə tutulmuş alətlər üzrə pul vəsaitlərinin xaricəlmələri istisna olmaqla);			
digər tərəflərə verilmiş borcların qaytarılmasından pul vəsaitlərinin daxilolmaları;			
digər tərəflərə verilmiş borclara görə pul vəsaitlərinin xaricəlmələri;			

fyuçers, forward, opsiya və svop müqavilələri üzrə pul vəsaitlərinin daxilolmaları;			
fyuçers, forward, opsiya və svop müqavilələri üzrə pul vəsaitlərinin ödənişləri;			
İnvestisiya fəaliyyəti ilə əlaqədar pul vəsaitlərinin fəvqəladə daxilolmaları və xaricələri.			
İnvestisiya fəaliyyətindən yaranan pul vəsaitlərinin xalis hərəkəti		-1.343.829,33	-1.335.504,16
Maliyyələşdirmə üzrə fəaliyyətdən pul vəsaitlərinin hərəkəti			
səhmlərin və digər kapital alətlərin buraxılması nəticəsində yaranan pul vəsaitlərinin daxilolmaları			
müəssisənin öz səhmlərinin əldə edilməsi və ya yenidən alınması nəticəsində pul vəsaitlərinin xaricələri			
təminatlı istiqrazların, borc sənədlərinin, veksellərin, istiqraz və rəqədlərinin, girov kağızlarının buraxılmasından və digər qısamüddətli və uzunmüddətli borcların alınmasına görə pul vəsaitlərinin daxilolmaları;		1.265.157,67	948.282,67
borc şəklində alınmış məbləğlərin geri qaytarılmasına görə pul vəsaitlərinin xaricələri			
məqsədli maliyyələşdirmə şəklində pul vəsaitlərinin daxilolmaları			
məqsədli maliyyələşdirmə şəklində alınmış məbləğlərin geri qaytarılmasına görə pul vəsaitlərinin xaricələri			
maliyyə icarəsi müqavilələrinin şərtlərinə əsasən əsas məbləğlər üzrə pul vəsaitlərinin xaricələri			
dividendlər və buna oxşar digər ödəmələr şəklində pul vəsaitlərinin xaricələri			
faizlər şəklində pul vəsaitlərinin xaricələri			
Maliyyələşdirmə üzrə fəaliyyətlər ilə əlaqədar pul vəsaitlərinin fəvqəladə daxilolmaları və xaricələri			
Maliyyələşdirmə üzrə fəaliyyətdən yaranan pul vəsaitlərinin xalis hərəkəti		1.265.157,67	948.282,67
Pul vəsaitləri və onların ekvivalentlərinin artması (azalması)		1.041.295,91	-567.653,76
Pul vəsaitlərinin və onların ekvivalentlərinin hərəkəti			
bank overdraftları çıxılmaqla pul vəsaitləri və onların ekvivalentlərinin ilin əvvəlinə olan məbləği		411.501,17	979.154,93
il ərzində pul vəsaitləri və onların ekvivalentlərinin artması (azalması)		1.041.295,91	-567.653,76
xarici valyutaların məzənnələrinin dəyişməsinin təsiri			
bank overdraftları çıxılmaqla pul vəsaitləri və onların ekvivalentlərinin ilin sonuna olan qalığı		1.452.797,08	411.501,17

Rəhbərlik adından:

Müəmməd Fərid Azər oğlu Abdullayev

“İmprotex Trucks and Buses” MMC-nin direktoru

28 oktyabr 2025-ci il

Bakı şəhəri, Azərbaycan Respublikası

Zülfüyyə Ramin qızı Məndiyeva

“İmprotex Trucks and Buses” MMC-nin
Baş mühasibi

28 oktyabr 2025-ci il

Bakı şəhəri, Azərbaycan Respublikası